



M.Nuaymə və XIX əsr rus ədəbiyyatı

XIX əsrin sonunda Türkiyədə, Fransada, Cənubi və Şimali Amerikada yaranmış olan ərəb mühacir ədəbiyyat məktəbləri ərəb ədəbiyyatı tarixində görkəmlü yer tutur. "Qələm cəmiyyəti" adlanan belə məktəblərdən biri 1920-ci ildə Şimali Amerikada, Suriya və Livan yazıçıları tərəfindən yaradılmışdı. Həmin məktəbin fəaliyyəti bu cəhətdən çox maraqlıdır ki, onun fəal xadimlərinin əksəriyyətinin yaradılılığı rus ədəbiyyatı ilə bilavasita bağlıdır, zira onlar öz ibtidai təhsillərini Fələstin cəmiyyətinin rus məktəblərində, rus dilində almışlar.

Bu cəmiyyətin liderlərindən biri olan Mixail Nuaymə sonralar öz təhsilini Rusiyada, Poltava şəhərində davam etdirmişdir. Rusiyada keçirdiyi illər Nuaymənin bütün şüurlu hayatına, onun ədəbi yaradıcılığının təşəkkül tapmasına çox böyük təsir göstərmişdir.

Qeyd etmək lazımdır ki, Mixail Nuaymə təkçə ərəb Şərqində deyil, onun hündudlarından kənarda da geniş səhrət qazanmışdır. O, nasir və şair, ədəbiyyatşunas və tənqidçi, dramaturq və publisist kimi çox məşhurdur. Onun yaradıcılıq dairəsi olduqca genişdir. Nuaymə nəzm, nəşr, ədəbi tənqid sahələrində eyni dərəcədə yüksək istədedə malikdir, ədəbiyyat və mədəniyyət məsələlərinə dair bir çox publisist məqalələrin müəllifidir.

Yığcamlıq, qisaliq, dilin zorflığı, leksik materialın zənginliyi, məzmun dolgunluğu Nuaymə yaradıcılığına xas olan cəhətlərdir. Nuaymə ərəb ədəbiyyatında ən vacib problemlər qaldırılmış, öz müasirlərindən bir çox yazıçının əsərlərinə obyektiv, bəzən isə çox kəskin qiymət vermişdir.

Hekayə və novellalarında M.Nuaymə özünü əsl humanist kimi göstərir. O, çox zaman mövhumat və cəhalət qurbanı olan həmvətənlərinin həyatını böyük ürək yanğısı ilə təsvir edir. Livan-da hełə də hökm sürməkdə olan köhnə adətləri



M.Nuaymə

və zərərlə ənənələri, ətalət və durğunluğu kəskin tənqid atəşinə tutur, səhrətpərəst və mənsəbپərəst adamların eybəcərlik və kütbevinin açıb göstərir, mühərribə əleyhinə çıxış edir. Amerikada ərəb mühacirlərinin həyatının kədərli mənzərəsinin doğruluqla qələmə alır.

Mixail Nuaymə "Ər-Rabitə əl-Qələmiyyə" ("Qələm cəmiyyəti") adlanan cəmiyyətin müəssisələrindən biridir. Bu cəmiyyətin yaradılması yenidən ərəb mədəniyyətinin inkişafında görkəmlü rol oynamış olan təze və böyük bir ədəbi məktəbin meydəni gəlməsi demək idi. Bu qrupa mənsub olan yazar və şairlərin - Cübran Xəlil Cübranın, Mixail Nuaymənin, İlyə Əbu Madinin və başqalarının yaradılığı yeni ərəb ədəbiyyatı tarixində bütün bir dövər təşkil edərək, onun sonrakı inkişaf yolunu müəyyən etmiş oldu.

"Ər-Rabitə əl-Qələmiyyə" cəmiyyətinin

* Jurnalda A.İmanquliyevanın bütün məqalələri və tərcümələri Şərqsünnəq İnstitutunun "Ərəb filologiyası" şöbəsinin müdürü, f.e.d. Vilayet Cəfərin toplayıb tərtib etdiyi «Aida İmanquliyeva. Məqalələr və tərcümələr» kitabından götürülmüşdür.



A.Puşkin

mütəraqqi baxışlarının, bədi programının və estetik ideallarının, onun içtməti dünaygörüşünün təşəkkül tapmasında XIX əsr mütəraqqi rus ədəbiyyatı mühüm rol oynamışdır.

Bu cəmiyyətin görkəmləri nümayəndələri ədəbiyyatda içtmə mövzuları gücləndirməyə çağrılmış, özlərindən evvelki yazıcların əsərlərdən real hayatın, canlı adamların olmasına qarşı kəskin tifaz etmişlər. Onlar əsərlərdən bəri davam edən çürük zehniyyəti qarşı mübarizə aparmışlar. Bu cəmiyyətin üzvləri bütün əsərb yazıcılarını izah etməye çalışmışlar ki, xalqın içtmə adət-sizlik zülmündən səbab çəkdiyi, qadınlara hüquqdan mahrum edildikləri, müstəmləkə zülmündən azad olmaq uğrunda mübarizə getdiyi bir zamanda bizim üçün dəbdəbeli adəbi forma mühüm deyildir. Məhz bu cur mütəraqqi fikrin, istiqamətin nəticəsidir ki, C.X.Cübrann "Allahsız Xəli" adlı həkayəsinin qohramanı azadlıq himm oxuyur; M.Nuaymonin "Atalar və oğullar" pesyinə qohramanı müslümlək Davud Salam kəhənədələrə qarşı üsyan edir, qadın hüququnu müdafiə qalxır.

"Qələm cəmiyyəti" üzvlərinin yardıcılığında geniş yer tutan həkayələrdə və qisa məqalələrdə ərob heyatının on məsələqəlli shəhənləri, xarakter əlamətləri təsvir edilir. M.Nuaymonin vo-

C.X.Cübrannın əsərlərində ərob oxucusu öz həyatın eksesini tapır, öz varlığı, yaşıdğı cəmiyyəti görüb duyar. Abd el-Masih Həddadin böyük yumor hissi ilə yazılılmış realist həkayələrində ərob-lor mühacirlərin Amerikadakı ağır və förləsiz heyati ilə tanış olurlar.

Yuxarıda adını çökdiyimiz cəmiyyətə mənsub olan yazıçılardan əsərləri həmin məsajiyətlərdən başqa, bir də diliñ gözəlli ilə fərgənlər. Bütün əsərlərdə udymura qafiyələr, yingül vəzni ci-naslara, simonim və tekərlər rast golmır. "Qələm cəmiyyəti" üzvləri tərəfindən yazılın əsərlərin dili sadə, rəvan və safdır. Ola bilsin ki, bu keyfiyyəti görə də homin əsərlər oxucular üçün çox yaxın və anlaşıqlıdır. Badii ustalıq və əslub cəhdədən C.X.Cübrann, M.Nuaymonin, İ.Ə.Madi-nin əsərləri ərob ədəbiyyatı tarixində on yaxşı nümunələr hesab olunur.

"Ər-Rabitə el-Qalemiyyə" cəmiyyətinin osas xadimləri - Abd el-Mesih Həddad, Nəsib Arıda, M.Nuaymo klassik ərob ədəbiyyatı ilə six suradə bağlı olmuş və onun mütəraqqi ideyalarını dorindən qarvamış. Görkəmlərə orsəbünsüz İ.Y.Kraçkovskinin qeyd etdiyi kimi, M.Nuaymonin 1914-1919-cu illərə aid olan novellaları "məsləkəçi Nədir Həddadin" yaradıcılığı kimi onun öz yaradıcılığında da rus yazıçlarının rolu haqqında aydın tossovur verir".¹

Rus ədəbiyyatının necib tosürü "Qələm cəmiyyəti"nin İlya Əbu Madi, Rəşid Əyyub kimi başqa xadimlərinin də yaradıcılığında özünü göstərir; onların lirikasında A.S.Puşkinin və F.I.Tütev'in tosürü aydın surətdə işlənilməqdər. İ.Y.Kraçkovski yazır: "Amerikadakı Suriya mühacirləri koloniyası bə illerdə Rusiyada baş veren bütün hadisələri çox diqqətli izleyirdi. Yaradıcılıqlarında müxtəlif rus şübhələrinin tez-tez özünü bürzə verdiyi və azı üç sair göstərmək olar".² Görkəmləi alim, müsəris ərob ədəbiyyatşunas Məmməd Yusif Nəcəm də "Mühaci-rətde arb poeziyası" adlı kitabında (Qahirə, 1957-ci il) bu barede yazar. Nəsim Livan yazuçularından R. Əyyubun və N.Həddadin payı və qışın gelməsini təsvir olunan qəsəbələri ilə A.S.Puşkinin "Öz arzularını dəfə etmek üçün yaşadım" şerisi arasında xəqinliq və oxşarlıq görür. R.Əyyub və N.Həddad "Əl-Varaqa əl-Murtojə" ("Titrek ya-

paq") və "Üñniyyə el-xərif" ("Payız mahnisı") adlı qosidələrdən payız ağıcadan asılmış tonha yarpaq tımsalında təsvir edirlər; yel bu yarpağı əsidiir, bütün başqa yarpaqlar isə artıq töklülmüşdür. Böyük rus şairi A.S.Puşkinin payızın son gülənlər belə təsvir edir.

*"Qışın gəlisiyi xəbor verən nəsim əsir,
Türək yarpaq isə ürəy budaqdan təkə sallanırdı."*

Mixail Nuaymo Rusiya ilə daha yaxından bağlı idi. Bu bağılılıq aydınlaşdırmaqdan ötrü yazıçının heyatında az məlum olan bezi dövrləri - onun Nazaret ruhani seminarıyasında, Poltava müslümləm seminarıyasında təhsil aldığı dövrləri işqlandırmış, Rusiyannı daxili heyatında baş verən müslüm hadisələr. M.Nuaymonin münasibətini müəyyən etməyi, habelə klassik rus ədəbiyyatına onun baxışlarını göstərməyi lazımlı bilirik.

Bu məsələlər aydınlaşdırmaqdan ötrü on yaxşı məsələlər Nuaymonin öz əsərləri, ilk növbədə isə 1958-1960-ci illərdə Beyrutda "Şəbənə" ("Yetmişliyik") adlı ilə nəşr edilmiş memurlarla və 1957-ci ilde Beyrutda çap olunmuş "A'bəd min Musku və min Vaşintun" ("Moskvadan və Vა-sinqəntəndən uzaqlarda") adlı kitabdır.

Mixail Nuaymo 1889-cu ilda Livannı yüksək dağ etəklərində yerləşən Biskanto kəndində, yox-sul pravoslav ailəsindən anadan olmuşdur. Böyük bəri ailənin təmin etmək atası üçün çot öndəndən Nuaymoni imperator rus pravoslav cəmiyyəti tərəfindən 1895-ci ilde Biskantədə açılmış pulsuz məktəbinə oxumağa verilir.

I.Y.Kraçkovski bu məktəbi belə təsvir edir: "Bu kiçik, çox zaman availableşan pı tschich edilmiş məktəblərin böyük əhəmiyyəti vardi. Pirogovun vo Uşinskinin yüksək ideallar, böyük vəsiyyətlərə Foləstin cəmiyyətinin müslümləm seminarıyaları vasitəsilə Rusiyadan buraya da yol tapardı. Rus dili sağırklärin gelecek fealiyyətində eməli cəsehdən nadir hallarda təbəqə edilib, bilirdi, lakin rus mədəniyyəti ilə, rus ədəbiyyatı ilə tanışlıq onlarda bütün həyatlari boyu silinməz iz bura-xırdı. Buna görə isə tadəsifli deyildi ki, noñki rus dilindən tərcümələr edən, eyni zamanda bütün ərob alımı üçün yazıl-bəyaranın müsəris yazıçılardan yaşlılarından olan bir çoxları Foləstin cəmiyyətinin məktəblərindən tərtibə almışlar".³

Təzliyədə onun arzuları həqiqətən çevrildi. Nazaretdəki rus müslümləm seminarıyasını müvəffə-

¹ I.Y.Kraçkovski, "Seçilmiş əsərləri", Moskva-Leningrad, 1956, III cild, soh. 94.

² Yeno, orada, soh. 96



M.Lermontov

rok Nazaretdəki "Dar el-müallim or-Russiya" ya ("Rus müslümləm seminarıyası") göndərilir. Bu məktəb də hemin cəmiyyətə mənsub idi. Burada Nuaymo rus dili sahəsində biliyi tokmışdır, rus klassik ədəbiyyatı ilə dəfə tanış olur. L.N.Tolstoyun, F.Dostoevskinin əsərlərini oxuyur. Nuaymo öz heyatının Nazaret dövrünü xatırlayaraq qeyd edir ki, bu məktəb onun rus ədəbiyyatı maraqlanıb dərhal etdirmək üçün "Tolstoyun və Puşkinin" votonuna getmək arzusunu qolbində gedzirməyə başladı. Nuaymo deyir: "Rus dilini kifayət qeder bilmədiyimiz baxmayaq, təzliklə rus ədəbiyyatı ilə ehtirasla maraqlandı. Bizim ədəbiyyatın zoifliyi, onun insan qəllənin yalnız zəhni təzahürleri ilə maraqlanın yazıcılarının acizliyi menmə üçün dəha da yaldınlıdı. Bu vaxtadək bəzi yazıçı və sairələrə qətbənə qəbul edirdim və onlardan biri olmaqla çalışdım. İndi isə ruslarnın yaxdzı kimi yazmaqı arzuluydım".⁴

Təzliyədə onun arzuları həqiqətən çevrildi. Nazaretdəki rus müslümləm seminarıyasını müvəffə-

¹ I.Y.Kraçkovski, "Ərob əyləmzələri üzündə işləkən", Moskva - Leningrad, 1948, soh. 60.

² M.Nuaymonin "Moskvadan və Vа-sinqəntəndən uzaqlarda", Beyrut, 1957, soh. 64.

³ Azərbaycan şərqşünaslığı - №2 - 2009



qiyyatlı bitirdikdən sonra Fələstin M.İslamiyyəti tohsilini davam etdirmək üçün Rusiya'ya Poltava seminariyasına göndərdi.

I.Y.Kräckovskiyə göndərdiyi tərcüməyi-hələnda Nuaymo Rusiyada keçirdiyi illər haqqında böyük səmiyyəti yazar: "Seminariyada men tezliklə rus ədəbiyyatını derindən öyrənməyə başladım. Qarşısında sənki möcüzələrə dulu, yəni bir aləm açılmışdı. Men hərmişlik oxurduydum. Əsərlərini defələrlə oxundadım rus yazıçısı, şəhəri ya filosof çətin ki, tapılaydı".¹

Nuaymenin daxil olduğu ruhani seminariyası orta məktəb tipli seminariyidir. Burada dərs



N.Qoqol

programı altı il üçün nəzərdə tutulmuşdu. Seminariyada oxuyan ilk dörd ilde ümumi təhsil fənlərinə, qismən de səriət dörsələrini öyrəndi.

Son ikinci ilde isə Nuaymo seminariyada yalnız

dini nəzəriyyələri öyrəndi. Tez təsira qapılan

gənc lıvanlı Rusiyaya ilk gəlisiñdə ona qeyri-adı

görünən bir mühüm düşümdü. Nuaymo yazır:

"Seminariya telebələri qalm mahuddan tikilmə

şinəl geyirdilər. Men isə Poltava nazik kost-

yuma da golmamış, tamamilə unutmuşdum ki,

Poltavannı sentyabri Beyrutdakı sterxəy dəyildi...²

Lakin bir neçə gündən sonra men seminariyaya hayatını burulğanma düşdüm, burada oxuyan

500 tolbedən birinə çevirdim, onlar kimi geyinir yoxdur, ham də kitablardan və müəllimlərdən bələ bir arzu oynadı ki, men hər seydi rusları mütləq töqlid edəcək, onların dilini öyrənməye çalışacaq, adətlerin emal edəcək, mahnılarını oxuyub, onları kimi rəqs edəcəyim".³ Rus və Ukrayna müsiqisi Nuaymenin çox xoşuna gəldi. O da "balayakada calmaq, cəzibəli Ukrayna mahnılarını oxumaq", "məşhur rus və Ukrayna şeirlərinin şeirlərin" ifadə ilə söylemək istəyirdi.

Nuayme təhsil böyük soy göstərirdi. Ritorika müəllimi bu gəncin qabiliyyətindən diqqət yitirən onu yuxarı siniflərin şagirdləri üçün təşkil olunan "Ədəbiyyat klubları"nın müsəmərələrə dəvət edirdi. Ədəbiyyat dərnəklərində iştirak edən Nuaymo özü də rus dilində şeirlər yazmaq təşəbbüsündə olur. Rus dilində yazdığı ilk poetik mısraların telebələrin və professorların xoşuna gəlməsi onu xeyli tövəccübləndirmişdi. Şeirlər öz gəzəlliyyi və ahəngliyi ilə fırqləmərək, rus dilində son derecə savadlı yazılmışdır. Hətta, öz telebəkarlığı ilə məşhur olan məntiq müəllimi Nuaymenin rus dilinə inçəliklərini bilməsinə vəleh olmuşdu. Rusca yazdığı mısraları gənc ərəbin öz dilindən eşitmək görünürlər, Nuaymeni əhənət edən adamlar üçün tövəccübü idi. Bu zaman M.Nuaymo rus dilində "Mehəbbətin çıxəkləməsi" ("Dünn əl-Hub"), "Birlik" ("əl-Mutavahhid"), "Domnus çay" ("Ən-nəhr al-Mutəommid") şeirlərini yazmışdır.

Qoqolun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq seminariya bayramına hazırlaşıldı. M.Nuaymo böyük yazıçı haqqında yazdığı serində onun istedadına olan məsbəbətə və heyranlığını çox səmimi ifadə etmişdi. Çox təsəssüf ki, M.Nuaymenin yuxarıda adını çəkdiyimiz əsərləri dərəcədə edilmişdir. Biz bunu müəllifin memurlarından bilirik. Bu şeirlərin əlyazması Nuaymenin özündədir.

Qoqolun yaradıcılığı ilə, xüsusun onun "Dikanka xaxınlığındaki xutor axşamları" adlı hekayeleri məcməvi və "Ölü canlar" poeması ilə tanışdır. Nuaymedə "rus kəndlisiñin sadeliyi, onun sabrı və xeyrxiyi, öz topaqına olan məsbəbəti haqqında" dəhərin təsəvvür yaratdır.

¹ I.Y. Kräckovski. "Seçilmiş əsərlər", III cild, sah. 226.

² M.Nuaymo. "Yətmişsilik", Beyrut, 1958, sah. 172-173.

³ M.Nuaymo. "Moskvadan və Vasiqntondan uzaqlarda", Beyrut, 1957, sah. 72.

1908-ci ilin martında Nuaymo yenə rus dilinde özünən Poltava gündəliyini yazmağa başladı. Burada o, seminariyadakı möisət sərafitinin, Rusiyada baş verən içtimai-siyasi hadisələrin təsvirini vermİŞDİR. Gündəlikdə rus adıbəyiyə haqqındaki fikir və reylər xüsusi diqqət yeri. Məsələn, Lev Nikolayevic Tolstoyun "Hərb və sülh" və "Anna Karenina" əsərləri haqqında tosşəvvar gündəlikdə xeyli yeter tutur. Həmin gündəlikdə M.Nuaymo M.Lermontovun şeirlər kitabı haqqında da öz tosşəvşərum yazmışdır: "Allah bühr ki, bu səir məndo na qəder təsir buraxılsın".⁴

Nuayme görkəmlə rus klassiklərinin əsərləri vəsaitəsində Rusiya xalqının heyati ilə tanış olmuşdur. Müxtəlif vaxtlarda yaxın olduğu kitablarında Nuayme bu məsələ üzərində tez-tez qaydır. Məsələn, özünün "Moskvadan və Vasiqntondan uzaqlarda" adlı kitabında Nuaymo yazır: "L.Tolstoyun "Hərb və sülh" əsərindən öyrəndim ki, Rusiya öz torpağını müdafiə edərən na qəder qanlar axıtmış, mühərabələr na qəder coğrafiyən əzəblərini goturmışdır. Men rus xalqının sülhə olan seyrlərinə inandım".⁵

Böyük proletar yazıçı Maksim Qorki o zamankı rus heyatının qarşılıq cəhətlərini öz əsərlərindən açıb göstərmmişdir. Onun "Heyatın dibində", "Etraf" və başqa əsərlərindən acımacaqlı heyat keçirən evsiz-əsiksiz, yoxsul insanların heyat mənzərəsini təsvir edildi. M.Nuaymo deyir: "Gözəl istədədə malik olan bu sonetkarnı insan əzəblərini bu qəder döründən bilmesi monim xosum gəlməmişdir".⁶


Nuaymo Turgenevin və Dostoyevskinin romanlarını, Çexovun novellalarını, Puşkinin və Lermontovun poeziyasını, xüsusun Belinskinin əsərlərinin çox böyük alüdəliklə oxumusdur. O, Belinskini "Rus tenqidçilərinin başçısı" adlandırmış və qeyd etmişdir ki, Belinskini onun qarşısında "ədəbi fəaliyyətdə həqiqət qüvvət, xeyrxiqliq və gözəllik mənbələrinin açıb göstərməsi, edibləyi böyük həvəs oyatmışdır".⁷

Rus ədəbiyatının Mixail Nuaymenin vətənindən höküm səren gerilik və dörgünlüyü dala derindən anlaysıb dərk etməkdə ona kömək etmişdir. Nuaymedə qeytiyyətində deyirdi: "Təsəvvür ki, L.Tolstoy kim mi dünya mesalino bəndənən xəssiyətlər bizim cəhalatın qalın perdesini yarib keçirir".⁸

Nuaymenin maraq dairası genişdir. Onu teatr da məraqlandırırdı. Poltavada verilən təşəvşətlərindən faydalanan Nuayme ərəb teatrının geri-

liyini aradan qaldırmış üçün səhənə əsərləri yazmağa başlayır. "Poltava rus teatrı ilə tanışlıdan sonra mən ösl teatr sonatını no olduğunu bildim. Men başa düşdüm ki, dildən təsdiq, ölkəde medəni seviyənin aşığı oması, artistlərin, xüsusişlərin artışının olmaması əreb dramaturgiyasının inkisafına maneçilik törədir".⁹

Nuaymenin Rusiyada təhsil aldığı illə irticə dövründən tosşəvvar təsdiqdir. 1905-ci il inqilabının möglübəyyətindən sonra Rusiyada qanlı Stolpin İrticə illəri davam edirdi. V.I.Lenin bu illər "...zoraklıq və hüquqsuzluğun tuyğanı, kapitalistlərin fəhlələrinin üzərinə tezyizi, fəhlələrin əldə et-



L.Tolstoy

dikləri nailiyyətlərin geriyyə alınması dövrü"¹⁰ ki-mi xərəkətə etmişdir.

M.Nuaymo Rusiyada baş verən siyasi-ictimai hadisələrə bigana deyildi. Humanist təbədiyi sənətkar Rusiyada iştirəşçilər dünəyin belə özbəşşalıqlı və zülümüne qarşı etiraz edirdi; o, zinat

¹ M.Nuaymo, "Moskvadan və Vasiqntondan uzaqlarda", Beyrut, 1957, sah. 72.

² M.Nuaymo, "Yətmişsilik", Beyrut, 1958, sah. 228.

³ M.Nuaymo, "Moskvadan və Vasiqntondan uzaqlarda", Beyrut, 1957, sah. 73.

⁴ M.Nuaymo, "Yətmişsilik", Beyrut, 1958, sah. 231.

⁵ Yeno orada, sah. 234.

⁶ V.I.Lenin. Əsərləri, Azinşor, 16-ci cild, sah. 372.





F.Dostoyevski

və sərvət içərisində yaşayınlarla dəhsətili yoxsulluğundan ezbər çəkənlər arasında derin bir uğurunm oldığını hiss edir və gördürü. Nuaymə öz xatirələrinin üzvlərlərini qızılırlar ki Rusiyada onu əhəmiyyətli olaraq göstərir. O, yazar: "Mənim həyatım bu ölkənin hayatı ilə çox sıx bir surətdə bağlıdır. Men özümü bəlkən oğurlardan biri hesab edirdim. Men də onlar kimi çarın və onun rəhmət yəşənlərinin dəhsəti təzyiqini öz üzərimdə hiss edirdim".¹⁴

Bu dövrü Nuayma tələbə çıxışlarına qoşulur. O, qıyma təşkilatlarından hesab edilərək car mütəqiqiyətindən qarşı nitq şəhəsiyində görə bir iləliy seminarından xaric olunmuşdu. "Tələbələr menit nitq söyleyim təpsirşəmlərlər. Bu nitq meni seminarına rehberlik etməyindən gözündə "şübhələr" kimi göründürdü. Menimlə bər sinifda oxuyanlar hamisi, o cümlədən men də bir iləliy seminarından xaric edildi" - deyə Nuayma xatırlayır. Lakin Nuyuymən həmkərlərini və dostları onu çatın ayağındakı təq qoymalarını. Seminarından xaric edildikdən sonra Nuaymə bütün qış bir rus dostunun başında yaşayır. Burada Rusiya töbəfiyin manzorlarından zövqənən Nuaymə "Domus çay" serini yazar. Həmin seirədə o, Rusiyani buzularla örtülmüş və qışın bəzələrini sindiril-

məhv edəcək baharın gələsini gözleyən qüdratlı bir çax ilə müşqiyəsədir. Burası qeyd etmək maraqlıdır ki, Rusiyada inqilabdan sonra Nuaymə həmin bu şerini özər dilinə tərcümə etmişdir. Bu tərcüməsində yazıçı artıq öz vətənini dommuş çaya bənzərdə: "Ah, Livan sonin baharı no vaxt geləcək və buzların ne vaxt eriyəcəkdir".¹⁵ "Domus çay" şerinin özər dilinə tərcüməsi bu sözlerə qurtarır.

Bir ildən sonra Nuaymə buraxılış imtahanları vermeye icazə alır. O, bütün imtahanları müvəfəqiyətən vəzirək seminarıyı bitirir. Beləliklə, 1911-ci ildə Nuaymənin heyətində Rusiya dövrü sona yetir və öz vətənəməyi qaydırır.

M.Nuaymənin comiyyəti tətbiq etdiğinde mövqə onun sonrası heyat yoluunu müyyən etdi. O, Sorbon universitetində təhsilini davam etdirmək üçün Fransaya getmek niyyəti ilə öz vətənəməyi qaytmışdı. Lakin ailəsinin ağır maddi vəziyyəti Nuayməni böyük qardaşı ilə birlikdə Amerikaya getməyə və burada ona tıcarat işlərinə kömək etməyə məcbur edir. Nuaymə Amerikada olduğu ilki günlərdən ingilis dilinə öyrənməye başlayır. Bir iləndən sonra ingilis dilini o qeder yaxşı öyrənir ki, Vasington universitetinin hüquq fakültəsinə daxil olur. Universitetin hüquq fakültəsində təhsil almışla yanına, adəbiyyatı də öyrənir. Nuyorkda o, ilk dəfə olaraq C.X.Cüberan, İ.O.Madi və başqa mühacir yazıçılardan tanış olur. Onun gözəl istədiyi və adəbiyyatda derindən maraqlanması ediblərin nəzərini cəlb edir. Onlar Nuayməni Amerikada noşr edilən özərbəjəurnal və qəzetlərinde, xüsusilə "Ol-Funun" ("Inesonat") jurnalında və "Os-Saih" ("Səyyah") qəzetində eməkdaşlıq etməyə cəlb edirlər. Bünənən hər ikişi sənər "Qələm comiyyəti"nin mətbuat organına çevrilir. Bu dövri noşrıldar Nuaymənin adəbi-təngidli məqalələri tez-tez dərc olunur. 1914-cü ildə "Ol-Funun" jurnalının mətbəəsi Nuaymənin "Atalar və oğullar" adlı ilk pəynesini kitab şəklində noşr edir. Rusiyada Böyük Oktyabr sosialist inqilabı baş verərən Nuaymə Nuy-Yorka olur. Lakin o, bu böyük hadisəye valər olur, inqilabi yüksək qiymətləndirir. M.Nuaymə yazır: "Men Nuy-Yorkda idim. Lakin rus inqilabi haqqındaki yenişəri izleyirdim və Livana qayıtdıqdan sonra da bəzələr inqilabın maraqlanırdı. Inqilabın geniş kütlə-

¹⁴ M.Nuaymə, «Yətmışlılıq», 1958, soh. 255.

¹⁵ Yeno orada, soh. 56.

¹⁶ Yeno orada, soh.258.

ləri six birleşdirən heyətamız mütəşəkkilliyi məni vəhə edirdi. Bu inqilab beşərliyət tarixində on böyük inqilabdır. Inqilabi beşinciində böyük qüvvə üçün dünyannın böyük bir qüvvəsi ona qarşı çıxır. Lakin hələ öz beşinciində iken o, özünü bir mənəhə kimi göstərdi. Inqilabın qəlobəsi tezək silah gücündən daha qüdrəti bir qüvvə mövcud idi. Bu, inqilabın maqsədlərinin doğruluğuna olan inam qüvvəsi idi. Bu inqilabın tezək Rusiya üçün deyil, həm də bütün dünya üçün çox böyük əhəmiyyəti vardır. Cüntü bəzələb... yer üzində fəhlələr barəsində əsrlər boyu davam edən ədələtsizliyi ilə dəfə olaraq aradan qaldırı".¹⁷

Qeyd etmək lazımdır ki, M.Nuaymə Amerikada da ruslara bilavasitə eləqə saxlayırdı. Məsələn, 1916-ci ildə o, Nuy-Yorkda açılmış rus konşullığında katib mühəməvinin vezfəsini təlim olunur. Həmin ilədə Nuaymə Vashington universitetini bitirərək hüquqşunas diplomlu alır. Lakin bu peşə ilə o, həzər zamanın məşşəl olur. Onu yalnız adəbiyyat maraqlandırır. Nuaymə vətənəməyi qaydırıb adəbi fealiyyətində ciddi mesşəl olmaq niyyətində idi. Lakin mühəmərə öz arzularını yeter yeməkədə ona mane oldu. O, seforbərliyə alımb Amerika ordusunda sıralarında cəbbəyə göndərildi və Fransada hərbi emalıyyatda, döyüşlərdə iştirak etdi.

1919-cu ildə Nuaymə Nuy-Yorka qaydırıb və həmin il "Əxi" ("Qardəsim") qəsidiyasını yazar. Həmin qəsidiyədə dağıntımlara, bədəbxılıyə və əzəablara sebəb olan mühəmərə qarşı öz qızılırları bildirir. 1920-ci ildə "er-Rabitə al-Qələmiyyə" ("Qələm comiyyəti") adlanan comiyyət təşkil edildikdən sonra Nuaymə görkəmli əsər yazarı Cübran Xəlil Cüberan ilə birlikdə bu comiyyətin faal xadimini və təşkilatçısı olur.

Məhz bu illərdə Nuaymənin coşqun adəbi fəaliyyəti başlanır. O, sonralar "əl-Girbəl" ("Xəlbər") və "əl-Mərahil" ("Mərhələlər") məcmuələrində toplanan bir çox məqalələr yazır. "Kəno ma kona" ("Biri var id, biri yox id...") adlı novellalar məcmuəsinin tərtib edir. "Muzəkkərat əl-Örkəkəş" ("Arxasın xatirələri") romanının və başqa əsərlər yazır. Lakin Amerikada ikan bir çox başqa mühacirələr kimi, ona dəz əsərlərini çap etdirmək müəssər olmur. Nuaymənin Nuy-Yorkda yalnız bir məcmuəsi - "Xəlbər" adlı adəbi-təngidli


¹⁷ M.Nuaymə, «Moskvadan və Vashington uzaqlar», Beyrut, 1958, soh. 100.

məcmuələr məcmuəsi (1923-cü ildə) çapdan çıxmış, qalan əsərlər isə Birlesmiş Ştäldərden qayğılılıqdan sonra öz vətənindən noşr edilmişdir.

M.Nuaymə həmin dövrdəki əsərlərini vətənən uzaqlarda yazmasına baxmayaraq, onların məvzusunu əsəb hayatında götürmüştür.

M.Nuaymə öz vətənəməyi 1932-ci ildə qaydırır. Bu günədək o, doğma yurdu olan Biskantda yaşayır və buranı nadir hallarda tərk edir. Yazıçı burada somerli ədəbi fealiyyətinə davam etdirir. Biskantda o, "Cübər haqqında kitab", "El-Ausar" ("Müqəddəsələr"), "Saut al-alom" ("Dünyanın səsi"), "en-Nur və ad-Daycur" ("İşiq və əlmət"), "Kərm Al-o-dord" ("Yol konarında üzümlik"), "Kitab al-Mirdad" ("Mirdad haqqında kitab"), "Durub" ("Yollar"), "Əkbəri" ("Yüksək döndərlər"), "əl-Beyadir" ("Xırmənalar") və s. əsərlərini yazar. 1960-ci ildə yaxşı "Şəb'üno" ("Yətmışlılıq") adlı əsər cildlik memuarlarını yazıb qurtarmışdır.

46 il keçidindən sonra Nuaymə yenidən Rusiya golmışdır. SSRİ Yazarlıq İttifaqının daveti ilə o, Sovet İttifaqına əsər zamanı bir çox şöhrələrde - Moskva, Leningrad, Kiyev, Voloqroqda olmuşdur. Onun üçün doğma şəhər olan Poltava



İ.Turgenev



yazıcıya böyük təsir bağışlamışdır. Oktyabr inqilabından sonra keçən illər ərzində şəhərin siması tanınmayaçadə dərəcədə deyisilmişdir. "Kıçık daxmalar, iştü küləşlə örtülmüş damlar, çırkınlı en-siz döngülər, yoxsun geyimmiş adamlar, alich və sofafat" - M.Nuaymən inqilabdan evvəlki Rusiyasını bər cür tamnyrdı. İndi isə o, Rusiyada hər şeyin necə deyisdiyini, Sovetlər ölkəsindəki böyük təraqqinin şahidi olur. Sovet İttifaqından aparılan təkinti islərini miqyasını yeyən heyran edir. Yازının özünən dediyi kimi, Nuaymən indi kendinli fəhlələnd, fəhləni mühdətdən çox çotinliklə fərqləndirdi.

Sovet İttifaqından qayıtdıdından sonra Nuaymən "A bəd min Musku vo min Vaşintun" ("Moskvadan va Vaşinqtondan uzaqlardan") kitabını yazaraq 1957-ci ilə Bəyrənda nəşr etdirir.

Mülliif bu əsərində Rusiyaya yalnız son seyahətinin deyil, hem de bu ölkə ilə özünün əvvəlki tənşühəyini da, onun şəhərlərini, ədəbiyyatını, adamlarını etrafı surətdə təsvir edir. Kitabda hər bir şəhər ayrırsız fəsil həsr olunmuşdur.

Biz bu kitabda mülliifin içtimai siyasi vo fəlsəfi baxışları ilə rastlaşırıq. Nuaymən sovet adamlarının heyatını tam aydın vo həqiqətə uyğun surətdə göstərir vo onu kapitalist ölkələrdən xalqları ağır heyati ilə miqayisə edir.

M.Nuaymən öz kitabında Sovet ölkəsinin sülhsevar şəyərləri haqqında, düşmənlərinə tərəfindən bas və biloçek hər bir tacvüze sarsıcıları zorbələr endirməye hazır haqqında sözlər qurtaqırı.

Mixail Nuaymən Sovet İttifaqına ikinci dəfə 1962-ci ilə, tərkilişlə uğrunda ümumdünya konqresinə Livanın nümayəndəsi sıfatı ilə golmışdır.

Sovet İttifaqının böyük dəstə dən Mixail Nuaymən bu gün də öz şəmərli fealiyyətini Livanın tərəqqisini vo çıxışlanməsi işinə, SSRİ ilə Livan xalqları arasında mədəni əlaqa vo yaxınlıq yaradılması işinə yönəldir.

Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, yeni ərəb ədəbiyyatının vo ədəbi tənqidinin və böyük nümayəndələndən biri olan M.Nuaymən şəhərinə heyatının xeyli hissisi Rusiya ilə, rus moderniyəti vo ədəbiyyatı ilə bağlıdır. Bu əlaqə, tabii ki, yazıcının yaradılığında, bedii-estetik bacılışlarının təşəkkül tapmasında, onu əhatə etdən



A.Çexov

həyata münasibətində müvafiq təsir göstərməyə bilməzdi. Nuaymənin yaradılığında rus ədəbiyyatının təsir göstərdiyini Avropanın şərqişənşəsi, habelə Corc Saydah, Məhəmməd Yusif Nəcm kimi görkəmləri müasir orəb ədəbiyyatınsızları da qeyd edirlər. M.Y.Nəcm göstərir: "Cəsarətə demək olar ki, M.Nuaymən rus ədəbiyyatı osasında tarbiyo almışdır. O, Andreyevin, Qoqolun, Turgenevin, Dostoyevskinin, Qorkinin, Çexovun vo başqa rus klassiklərinin əsərlərinə yaxşı bilir. Rus ədəbiyyatına derindən bələd olmasa görünü ki, insan qəlbinin öyrənilməsi vo təhlilində ona kömək etmişdir".¹⁸

M.Nuaymənin bir təqibçi kimi yaradılığının tədqiq edərək alman şərqişəsi H.Kamfmeyer belə bir nüscəyə golmışdır ki, M.Nuaymənin mənəvi inkişafını, Rusiyannı göstərdiyi təsir özüնən sonralar Vaşinqtonda aldığı universitet təhsilindən dəha güclü bir surətdə bürüzo vermİŞdir.

Bunu Nuaymən özü de defalarla qeyd etmişdir. Lakin Nuaymənin yaradılığını rus ədəbiyyatının göstərdiyi təsir vo vaxtadək heç kəs tərəfdən tədqiq edilməmişdir, yüzünən bu vo yagor əsəri yaranarken və ümumiyyətlə onun bütün ya-

¹⁸ M.Y.Nəcm, "Müasir orəb ədəbiyyatında hekayə", Qahirə, 1953, səh.266.

radiciliğində rus ədəbiyyatının təsiri konkret surətdə açılıb göstəriləməmişdir.

Bu məqalədə biz M.Nuaymənin rus ədəbiyyatı ilə yaradılıqlı əlaqəsini səciyyələndirməyə, Nuaymənin yaradılığında rus ədəbiyyatı təsirin konkret surətde necə təzahür etməsi məsələsini aydınlaşdırmağa çalışacaqı.

M.Nuaymənin yaradılığında rus ədəbiyyatının təsiri iki şəkildə olmuşdur.

Nuaymənin ədəbi faaliyyətinin təhlilim müqayisəli surətde yanışlılığından məlum olur ki, onun on iri əsərlərindən bir çoxu rus klassiklərinin və ya başqa əsərlərinin bilavasitə təsiri altında yazılmışdır. Bəs əsərlərdə süjet xəstələrin, fabuların, əsas suratların, kompozisiyaların oxşarlığı gözərçarpır. Dədiklərimizi oyani şəkildə göstərmək üçün yüzümüz pyeslerindən birinin təhlili üzərində dayanıq.

Yuxarıda göstərdiyimiz kimi, M.Nuaymənin 1917-ci ilə Nyu-Yorkda "Atalar vo əğlalar" kitabı çapdan çıxmışdır. Bu kitabın hətta adından bəla gümən etmək olardı ki, həmin əsərin Turgenevin romanı ilə no işi bir əlaqəsi vardır. Kitabın pəsiyəsi oxudğundan sonra bız kifrin doğru olduğunu bir dəha yəqin edirik.

Turgenevin vo Nuaymənin əsərləri bəlli nosrin müxtəlif janrlarında mensub olmasına baxmayışdır, ciddi təhlili zamanı aydınlaşır ki, Nuaymənin pəsiyə Turgenevin romanının spesifik stilindən səhnələşdirildi. Burada başlıca olaraq süjet xəstənin bəzi əlahiddə əlamətləri, suratların adları deyisiridilər, hadisənin verdiyi məsnən işləməsi, küberənəsənən işləməsi və yelbəyin bir adamın əvərə verməye razıdır. Qadının böyük oğlu Ilyas Samih qabaqcıl dünhayığıraklı bir gənecid. Lakin on, anasına qarşı çıxmış iştidarına deyildir. Zabitli ananın hər bir sözü Ilyas üçün da qanadur. Ilyas fealiyyət göstərməyə, özü vo bacısı üçün müxtəlif təhləb etməyə qabıl deyidir, ağır heyatdan xilas olmaq yoluyla yalnız intiharda görür. Bu ailədə hor bir şey onənən qanunlara tabe edilmişdir. "Uşaqlar valideynlərə, hörmət etməlidirlər!" Budur, Ilyasın dostu, mülliif Davud Salam bu evin golir. Onun buraya galması ilə Butrus bay Samihin ailəsində uzun ilər boyunca davam edən heyat torzu polur. Davud Salam sənki işi ilə birləşdiirtir. Ilyasın vo onun bacısının xarakteri koşkin surətdən deyisişir.

Bütün bunlar Turgenevin romannında corayan edən hadisələri xatırladır. Lakin iki əsərin sonluğunu müxtəlifdir. Nuaymənin pəsiyəsi məbarizo ataların möglübəyyəti, qoncların qəlebəsi vo şəhərlərinə bir sıraq cəhətlər müşahidədir.

Bes bu əsərlər bir-birindən fərqləndirən əsas cəhətlər hansılardır? Turgenevin romanındaki Kirsanov qardaşları ataların nümayəndələrini təmsil edirlər. Onlar, kobud, amansız Üm İlyasdan vo kütbehin, aycəz Musa bay Arkuşdan fərqli olaraq rohmlı qoca aristokratlardır. Bu qocalar universitet təhsili almışlar, onları mühafizəkar

mühafizəkar və liberalların qarşı-qarşıya durdugu iki barışmış cabhəyə bölen siddətli məbarizo getdiyi illərdə yaramılsıdır. Ərəb Şərqində də belə bir vəziyyət hökmən sürürdü. "Yeni adamlar" idarəcən bütün köhnəliyə qarşı çıxaraq təzə cəmiyyət qurmaq çalışırıllar. Bu əsərlərin hər ikisi osas qohrəmanın meydana geləcəyi və köhnəliyə qarşı mübarizə aparaçaq bir mühüm təsviri ilə başlayır. Hor iki mülliif əsərin sonunda mühabizəkarları zoşılıfini vo müglübəyyətə soboblorını açır. Hor iki əsərdə məhabəbat macəralarına xeyli yer verilmisdir.

Pyesin bir çox personajı ilə Turgenevin qohrəmanları arasında oxşarlıq vardır. Mülliif Davud Salam biza Yevgeni Bazarovu, onun yoldaşı Ilyas Samih isə Arkadi Kirsanovu xatırladır.

Nuaymənin pəsiyəsi hadisəsi XX əsrin avvalında müsər kiçik Livan şəhərində baş verir. Mərhum Butrus bay Samihin ailəsində hər iş öz qaydası ilə gedir. Hökməti ana əsərlərinin müqdarətini özü istədiyi kimi hall edir. Bu amansız, kobud, zalim qadın öz qızını onun sevmədiyi küberənəsənən işləşən işləyən bir adamı əvərə verməye razıdır. Qadının böyük oğlu Ilyas Samih qabaqcıl dünhayığıraklı bir gənecid. Lakin on, anasına qarşı çıxmış iştidarına deyildir. Zabitli ananın hər bir sözü Ilyas üçün da qanadur. Ilyas fealiyyət göstərməyə, özü vo bacısı üçün müxtəlif təhləb etməyə qabıl deyidir, ağır heyatdan xilas olmaq yoluyla yalnız intiharda görür. Bu ailədə hor bir şey onənən qanunlara tabe edilmişdir. "Uşaqlar valideynlərə, hörmət etməlidirlər!" Budur, Ilyasın dostu, mülliif Davud Salam bu evin golir. Onun buraya galması ilə Butrus bay Samihin ailəsində uzun ilər boyunca davam edən heyat torzu polur. Davud Salam sənki işi ilə birləşdiirtir. Ilyasın vo onun bacısının xarakteri koşkin surətdən deyisişir.

Bütün bunlar Turgenevin romannında corayan edən hadisələri xatırladır. Lakin iki əsərin sonluğunu müxtəlifdir. Nuaymənin pəsiyəsi məbarizo ataların möglübəyyəti, qoncların qəlebəsi vo şəhərlərinə bir sıraq cəhətlər müşahidədir.

Bes bu əsərlər bir-birindən fərqləndirən əsas cəhətlər hansılardır? Turgenevin romanındaki Kirsanov qardaşları ataların nümayəndələrini təmsil edirlər. Onlar, kobud, amansız Üm İlyasdan vo kütbehin, aycəz Musa bay Arkuşdan fərqli olaraq rohmlı qoca aristokratlardır. Bu qocalar universitet təhsili almışlar, onları mühafizəkar





məhiyyəti uzun müddət pərdəli qalır. Lakin bu aristokratlar gündəlik işi nifret edir, orta əsr imtiyazlarının böyük söyle müdafiə etmə və namus haqqında köhnə zədəgən anlayışı hifz edirlər. Üm İlyas da her hansı bir adamla ilk defə tanış olarken onun əslî-necabəti və nəslini ilə maraqlanır. Lakin bu qadın özünün kobudluğunu rohamsızlıyi ilə biza N.Ostrovskiyin "Tufan" pyesində Kabanixanı da qox xatırladır.

Turgenevin romanındaki Kirsanovun oxşar tipi olan İlyas Samih isə Nuaymenin pyesində Kirsanovun daha yüksəkda durur. Turgenevin romanının sonunda bəxti götürən Kirsanov evlənir, onu hər cür mübarizədən uzaq, rahat, ailə heyati gözleyir. Nuaymenin pyesində isə İlyas pyesin sonunda daha şürlü olur. Arqt o, qeytiyyətən "oğulları" tərəfinə keçir.

Zinotin adaxısı Nəsif bey və qızın kiçik qardaşı Xəlil biza Turgenevin romanındaki Sitmikovu və Kuskinanı çox xatırladırlar. Bu hər iki gənə avadır, eməyi özləri üçün böyüklik hesab edir. Onları hayatda yeganə menəni eys-işrədə və sərənşələdə görürler.

Nuaymenin pyesində iki müsbət, lakin tamamilə müxtəlid qadın obrazı vardır. Onlardan birisi Üm İlyasın qızı Zinotdir. Pyesin avvalında o, anasının bütün teləblərinə tabe olmuşla adət etmiş mülayim xasiyyətiñ bir qız kimi göstərilir. Lakin Davudun təsiri ilə o, tədricin deyisilir, öz hüququnu, cəmiyyətdəki mövqeyini dərk edir. Nəhayət, ananın müqavimətinə baxmayaraq, öz seviyelisi Davuda əra gedir. İkinci qadın isə Davudun bacısı Şahidədir. Bu, bilikli və ağlıq bir qızdır. Şahidə İlyasın qolbində mehəbbət və heyata inam oyadır, onun bedinliyini dağıdır, pyesin başlangıcında İlyas üçün forshıç olan "heyatın gəzəlliyyini" anlamadqa oma kömək edir.

İndi hər iki əsərin əsas qəhrəmanlarından danışaq.

Yevgeni Bazarov və Davud Salam "oğulların" nümayənlərindən, keçmişin düşmən kəsimləşir, heç birisi osilzadə və nüfuzlu nəsildən deyildir, dino inanır. Üm İlyas Davuddan "Son hansı dəqilsən?" - deyə soruşduğuda o, cavab verir: "Menim dinim, menim ruhumdur. Men yalnız ona xidmət edirəm!..."¹⁹ Davud da Bazarov kimi gecə-gündüz işləyir. O, öz heyatının seadətinə bunda görür, aməkden forşılınır, həzz alır.

¹⁹ M.Nuaymo, "Atalar və oğullar", Beyrut, 1953, soh. 33.


Turgenevin romanında Bazarov insan təbiəti, insan hayatı və öz dünyayışının əsas məsolələri haqqında fikirlerini Odinsonvaya bildirir. Nuaymenin pyesində müslüm Davud Salam da həyat problemləri, içtimai qüsurlar və onları aradan qaldırmış metodları haqqında ciddiyəttən danışır. Bazarov mübahisələr zamanı çağħimb, hay-küy salır, öz mülahizələrini tomkın və nozakətlə bildirir. Davud da eyni ilə sakit və ağlı təbiətə malikdir. O öz dostunu sebəbi tövbiyələndirdir, Zinotin baxışlarını nezakətə və məhəbbətə yenileşdirməyə çalışır.

Hər iki əsərin qəhrəmanı haqqı olduqlarına görə öz qırıvələrini inamlar. Onlar "atalar" və onların baxışlarını rədd edərək heç qızığlıq göstərmir, qarslaşdırışlara bütün məsolələri tonqı di surətdə nezərdən keçirirlər. Amma Turgenevin romanında Bazarov öz mübarizəsindən tekdır, bütün varlığı ilə "oğulların" yeganə nümayəndəsidir. Y. Bazarov ciddi heyat simaları ilə qarslaşdırıb, dəbdənilmişdir. Davudun isə öz qardaşının baxışlarına sərkər olan Şahido kimi bacı vardır. Sonra İlyasla Zinat da Davudun tərəfinə keçirərək pyesin axırında onlar qalib gəlirlər.

Lakin bütün bur fərqli baxmayaq, hər iki qəhrəman keçmişin köhnə qaydalarına, cürtük ənamənin qarşı mübarizəni təcəssüm etdirir. Bu mübarizə isə Rusiyada XIX əsrin sonunda olduğu kimi, Şərqiда XX əsrin avvallarında çox müthüm iddi. Həmin mübarizə Şerqdə indi da davam edir.

Mikhail Nuaymenin yaratdığı bir səra əsərlərin və bedii surətlərin ən manşəyi etibarı ilə XIX əsr rus klassiklərinin bu və ya digər qəsər və surətlərinə oxşamalarına baxmayaq, eys etmələzimdir ki, zənnimizcə, M.Nuaymenin yaradıcılığına rus ədəbiyyatı tosırının mahiyyəti tekə bunda deyildir. Rus ədəbiyyatının tosırı ilə Nuaymeda başlıca olaraq bedii metod, bedii-estetik baxışlar, ədəbiyyatın və ədibi özünün vəzifəsinə münsi-bətər formallaşmışdır. Məsələye məhz bu cür yanlışlılıqda ideya mövqeləndən, əsas heyat hadisələrinə münsi-bətər oxşarlıq qabarlıq surətdə gəzir. XIX və XX əsr mütəreqqi rus yazıçılarının Nuaymenin yaradıcılığına göstərdikləri başlıca tosır məhz bundadır.

Deyilənləri səbub etmek üçün yazıcının ədəbiyyat və ədəbi-təqnid məsələlərinə və vəzifələrinə həsr olunmuş bəzi nəzəri məsələlərinin mömənənəsi təsirdən surətən hərəkət kifayət olardı. M.Nuaymo "Atalar və oğullar" pyesinin



M.Qorki

birincini nəşrino geniş bir müqəddimə yazmışdır. "Lakin bu müqəddimə əsər haqqında kifayət qədər təsəvvür vermir. Ancaq bu müqəddimə ərob-lərənər teatr işinin inkişafı, sehəmdə dənqş dili və ədəbi ilə haqqında principial məsələlər nöqtəyinənəzərindən çox əhəmiyyətlidir; dram sonəti məsələlərinə mülliətin no qəder böyük bir ciddiyətde yanaşdığını göstərir."²⁰

Biz xuxarda qeyd etmişik ki, Nuaymo əsərini içtimai baxışları ilə, ədəbiyyatın və ədəbi təqnidinən vəzifələrinə olan münasibəti ilə rus ədəbiyyatına minnətdər.

Ümumiyyətlə, rus ədəbiyyatının, xüsusilə V.Q.Belinşkinin tosırı altında Nuaymo ərob olkələrində ədəbiyyatın baxışlarından, ədəbiyyatın haqqında onənəvi təsəvvürlərindən tamamilə el çəkmədir. Onun zənninə, "Ədəbiyyat" heyatla six əlaqədar olmalıdır, əsas heyat məqsədlərinə xidmət etməlidir. Ədəbiyyat yalnız insan heyatını təsvir etdiğinde məqsədənəng olur və xoşa gürlür".²¹

M.Nuaymo əsəri fealiyyətinin illi dövrlərində bedii sözün məqsədləri haqqında, əsas heyatın güzgünlük iddiası, onu deyisdirilməli olan ədəbiyyatın böyük içtimai rol haqqında özkifilərini təbliğ etmək vezifəsini qarşısına qoymuşdu.

M.Nuaymo bütün bu idəyalan mütəreqqi rus ədəbiyyatından, rus inqilabçı-demokratlarından exz etmişdir. O, I.Kraciovski yazdıgı məktubunda öz barədə belə deyir: "Nəhayət, intibah go-

lib ərob almına də qatdı. Bunun en inandırıcı sübutu bugünkü yazıçılardan və şairlərin öz kəlamlarından, ürkəklərindən və onları shəhət edən həyətənən golən nəyi isə ifadə etməyənələrindən görürük. Lakin 10 il bundan əvvəl ədəbiyyatda həyata belə real baxış qötüyən mövçəd deyildi. Her şey formaya qurban edilmişdi; forma isə münasib olmaq üçün qədim dövrlərə, hətta islam dinindən əvvəllərə miyyətyon olumannı istiqamətlərə təm mütlikə emal etmədi idi. Bunun nəticəsində isə məneviyyat və incəsənət böyük dürğünlük yaramıydı. Ədəbiyyat - oğru onu bəla adlanırdıq - cayızəs, - həyətənən tamamilə ayrı düşmədi. O, qıymətsiz ouyanıq, zənt, əyləncə-yə qəvrilmişdi, səzlərdən bir atım kistifədilən həqqaqıbzıq və akrobət ouyanıbzıq idi.

Ərob dənqşdan alemədən ədəbi dürğünlük men Rusiyani tərəfiyim zamən nezərini colb etdi. Bu mono piş torş edirdi. Puşkinin, Lermontovun və Turgenevin nadir soneti, Qoqolun göz yaşları arasından sezilon güllüsü, Tolstoyun cəzəbli realizmi, Belinskinin ədəbi idealları və həyət, rus yazıçıları içərisindən qıdərtötü, derin, müükəmməl və dəhəs edici olan Dostoevskinin yüksək insani hissələri ilə təbiyyə olunmuş bir adam üçün son dərəcə acinacılıq idi".²²

Nuaymenin yaradılığına ədəbiyyatın tosırını biz həbəlo onun "ol-Gırbil" ("Xəlbir") adlı məcməsindən dərəcələnmiş təqnid məsələlərindən deyir. Burada mülliət "Hətta ham tosırindən tanınmış olan böyük nüfuz sahibləri və bu tərəfindən tanınmış olan böyük nüfuz sahibləri" və "Əxlibirdən keçirməkəndən" qorxmashıqı".²³

Bu kitab qismən adəbi əsərlərin haqqında, qismən deyən ərob ədəbiyyatının ayri-ayrı nümunələri haqqında təqnid rezensiyalarından ibarət bir məcmətdir. Bu məcmətdə bizi müsər ərob ədəbiyyatının ən aktual, vacib məsələlərinə toxunmaları rast golır. Burada şəhərə əsərləri problemləri, gran yazıçılarının və şairlərin yarıdcılığına, ədəbiyyatda təqnidin roluna dair dəyərlər meqədəldər vərdir. Nuaymo güstəri ki, ərob təqnidləri bu və ya digər əsəri hələ düzgün qıymətləndirə bilmirlər. Onların təqnidindən çıxılırlar vərdir, bos "öz hormlanırin min dəfələrlə günşəl mütqayisə etmək" onların zəhsinəsi.

²⁰ I.Y.Kraciovski, "Seçilmiş əsərlər", III cild, soh. 59.

²¹ M.Nuaymo, "Vətənşilik", Beyrut, 1958-60, soh. 236.

²² I.Y.Kraciovski, "Seçilmiş əsərlər", III cild, soh. 59.

²³ I.Y.Kraciovski, "Ərob oylamaları üzərində işlək", III cild, soh. 62.





aparmamışdır?". Nuaymə deyir: "Bədəbxəliyimiz, baxış yaxşı əsərlər olmamasında devil, ondadır ki, bu əsərləri layaqatına görə qiymətləndirdi, bələcə bir adamlıq yoxdur".²⁴

Nuaymənin zəmnindən, tənqidçi "özü qızıl" va almasız istehsal etməyən, lakin əsl qızılı və almaz saxla qızılı va almazdan ayrılmaya bacaran bir zəgor olmalıdır".²⁵

Nuaymə "Ərb pesi" meqalasında ərb ölkələrində sohne əsərlərinin veziyətindən dənsür və göstərki, sohne əsəri insanlarda yaxşı hissələr, imam, qüvvət və casarət təbliğəldirməlidir. Bununla belə, çox müttəəssir haldə Nuaymə deyir: "Bizdə işə tətətra bir zərafət kimi baxırlar. Çünki bizdə həyatın bütün cəhətlərini, onun gözəllik və cibəcərliklərini, xeyri və şərni, farah və kədərini oxucu qarşısında açıb göstərə biləcək bir sahna əsəri yoxdur. Mən isə eminim ki, bizim həyatımız qələmimiz qida vərə bilecək mövzularla doludur".²⁶

Nuaymənin yazdığı

teatr "bizim qarşımızda həyatın bütün cəhətlərini elə açıb göstərməlidir ki, biz özümüzə sohñədə hiss edək" sözləri böyük rus tənqidçi ifadə ilə çox ahengdar əsənlər: teatr boş eyləncə, qeyri-parlaq və şüursuz bir tamaşa deyil, həyati, gərcəkliliyi göstərən vəzifədir.

Nuaymə həmin meqaləsində pyeslərin dili məsələsinə dötoxunur. Ərob pyeslərinin personajları ya klassik, çox çatin, geniş kütlələrə analaşılmayan bir dildə, ya da hər hansı bir yerli şəhər dənmişir. Bu, teatr çox daxixidər edil, onu yalnız məhdud adamlar mühitində menşub bir seyə çevirir. Nuaymə yazar: "Əgər yazıçı savad-sız bir kəndlini şəir divanı dölfində danışmağa məcbur edirsə, bununla o, hem kəndlini, hem də özünə, öz əxacularını və dinlayıcılarını təh-qir etmiş olur. Bu, real həyatı tohrif etmək deməkdir".²⁷

Mixail Nuaymə bütün yazıçıları ərob teatrinin möhkəmləşməsi dötoxunur. Ərob pyeslərinin personajları ya klassik, çox çatin, geniş kütlələrə analaşılmayan bir dildə, ya da hər hansı bir yerli şəhər dənmişir. Bu, teatr çox daxixidər edil, onu yalnız məhdud adamlar mühitində menşub bir seyə çevirir. Nuaymə yazar: "Əgər yazıçı savad-sız bir kəndlini şəir divanı dölfində danışmağa məcbur edirsə, bununla o, hem kəndlini, hem də özünə, öz əxacularını və dinlayıcılarını təh-qir etmiş olur. Bu, real həyatı tohrif etmək deməkdir".²⁷

Mixail Nuaymə bütün yazıçıları ərob teatrinin möhkəmləşməsi dötoxunur. Ərob pyeslərinin

zövü təbiyə etməyə, milli teatr sonatını inkisaf etdirməyə çağırır.

"Xalbir" məcmusasında bundan əlavə Nuaymənin "or-Rabite el-Qələmətiyye" məcmususının 1921-ci ilədən nəşr olunmuş birinci nömrəsindəki poetik kredosu daxil edilmişdir. Burada Nuaymə göstərir ki, həyatda əsil obyektlər insandır. Ədəbiyyat da məhəz insana xidmət etməlidir. İnsanın mənəvi və fiziki cəhətləri ədəbiyyat vasitəsində aşılıb göstərilir. Oxucu onun üçün qapalı və qaralıq olan cəhətləri ədəbiyyat vasitəsindən təqib olunur. Mixail Nuaymə yazar: "Cox zaman elə olur ki, bir qəsidi səndo hissələr firtinasi doğurur və ya meqalə gizli bir qırvıya oyadır, hər hansı bir kələm gözlerindən qarənq pərdəni açır, bu və ya başqa bir roman qətiyyət və alicənəblıq hissələri oyadır. Bütün bu keyfiyyətlər mahz ədəbiyyatın məxsusudur. Mahz bütün bınlar ədəbiyyatın qüdəri deməkdir, onu heç kəs sindira bilməz".²⁸

Ədəbiyyat yazıçı ilə oxucu arasında mənəvi vətəsiçi olmalıdır. O, in-sən qəlbinin sırlarıni və dənirliklərini öyrənənlər, "söz hoqqabəzliyi və seir dekoru sergisi"nə əvərilməlidir. Nuaymə həyacanına deyir: "Bütün bın səz möcüzələrinə nə-hayət verilməlidir. Gelin insanı tədqiq etməkla, öyrənməkə məşgül olaq, biz onda öyrənilməye layiq olan vərəcəhləri tapa biləcəyik".²⁹

Nuaymə öz resenziyalarında müasir ərob yazıçılarının əsərləri üzərində də dayanır, yeri gal-dikcə onları iştirili edir, nümunələr götürür.

Mixail Nuaymə həlqələrə deyir ki, səyarlərimiz hədər getmədi... Indi biz yəni ərob ədəbiyyatı yaranmasının şahidiyik. Bu ədəbiyyatın yaxın on illər erzində dünyənən başqa ədəbiyyatların sırasında layiqli yer tutacaqdır".³⁰

²⁴ M. Nuaymə, "Xalbir", Qahirə – Beyrut, 1951, soh. 60.

²⁵ Yeno orada, soh. 14.


²⁶ Yeno orada, soh. 25.

²⁷ Yeno orada, soh. 60.

²⁸ Yeno orada, soh. 60.

²⁹ Yeno orada, soh. 22.

³⁰ I.Y. Krajkovski. "Seçilmiş əsərlər". III cild, soh. 225.



M.Nuaymə

İspaniyada əreb ədəbiyyatının yaranması və inkişafı tarixinə dair

VIII əsrin avvollarında ərəblərin İspaniyada moskon salib tarixdə ilk dəfə Qərb ölkəsində öz ədəbiyyat və mədəniyyətlərini yaratmaları ərəb ədəbiyyatında müümə bir hadisə oldu. Bu, ərəb ədəbiyyatın formalmasına və goləcək inkişafına əhəmiyyətli dərəcədə təsir göstərdi.

Ərəbler İspaniya torpaqlarına ilk dəfə 710-cu ilde qədəm qoymuşlar.¹ Sonralar bu, axın şəklini almışdır. İspaniya sofr edənlərin içində yoxsulluq ucundan, daha xoşbəxt həyat qurmaq arzusu ilə gedənlər yanaşı, ərəb ölkələrində öz həkimiyətin, dövlətinin, nüfuzunu təriş varılar, xəlifələr, təxəllüsələr dənildi.

750-ci ilədən Sərqdə (Dəməşqə) Abbasilər süləlosi qəlebə çaldıqdan sonra əməviların bir çox torpaqları İspaniyaya qəcməqə mecbur oldular. İspaniyada yeni Əndəlus-əməvili dövlətinin bünövrəsini qoyma Əbd or-Rohman (756-788) da belə qəçinlərindən id. VIII əsrdən başlayaraq İspaniya uzun müddət ərəb ədəbiyyatı və mədəniyyətin Qərbdəki mərkəzindən əvərildi. Ərəblərin İspaniyada öz məvqeləri belə təz möhkəmləndirmələrinə əsasən bəlli növbədən ibarət idi ki, İspaniyaya kömük ərəblər öz ölkələri ilə İspaniya arasında keşkin rəqəs hiss etmirdilər. Burada genit və sorbas fealiyyət göstərmək imkanına malik idilər. Belə ki, İspaniya Şimali Afrika və Morakeşə yaxın qonşuluğundan bu ölkələr arasında müayyan siyasi, ictimai, mədəni bağlılıq, yaxınıq var idi.

Ərəblər İspaniyada daxil olduqdan sonra islam dini burada yayıldı, təbliğ etdikdən sonra yerli əhalini müyyən hissəsi islamı qəbul edib müsələnləşmişdi. İslami qəbul etmiş İspanlara vətən icthimā sinif təskil edildi. Və ərəblər onları "müvəlləflər", yəni qəbul olunmuş müsələnlər adlandırdılar.² İspaniyada xalis müsələnlər (ərəblər) və xristianlar yanaşı, borborlar, müvəlləldər deyəşirdi. Təbibidir ki, təkbəi bəlli müxtəlif olan əhali arasında təz-ətəb toqquşmaları vərəcidi.

I.Əbd or-Rohman dövründən başlanan bu çəkışmalar ondan həkimiyət başına gələn Hisam (788-786), II Həkim (796-822) və III Əbd or-Rohman (822-852) dövründən dərda qıvələnənlərdir.

Ərəblər İspaniyadakı həkimiyətlərinin long inkişaf etməsinin de əsasə sobbi buradan irəli gələr. Əlkə daxiliindəki veziyətin gərginliyi bütün soy və dögəti



iqitəsi və horbi cohetdən möhkəmlənməyə cəlb etmişdi. Diger tərəfdən, bədərə Əndəlusiya Bağdādin, Abbasilər süləlosunun tamamilə təsiri altında id, bùnun onun konar eyalətə çevrilmişdi və müstəqil inkişaf mərhəlesinə qədəm qoymışıdı.

912-ci ildən (III Əbd or-Rohman (912-961) həkimiyətindən qədəm dövründə İspaniya orəb mədəniyyəti, ədəbiyyatı və incəsənətin sürətli inkişaf edib özünün an yüksək zirvəsinə çatı.³ Məhz bu dövrde yaranan əsərlər müsələnə moderniyətinin qıyməti mənəvələrə qədəm qoyması.

III Əbd or-Rohman birinci növbədə Əndəlusiya olan bütün ərəb dövlətlərinin birləşdirib, 929-cu ildə İspaniyada ilk arəb xəlifəsi olan – Kordova xəlifəsinin yaradır və özünü xəlifa elan edir.⁴

III Əbd or-Rohman həkimiyətinə dəha təhlükəsiz təmək və bədərə Səlimi Afrikadən baş qaldıran fatimilər hərəkatından özünü qorumaq məqsədilə ərəb horbi cohetdən möhkəmləndirmək yanaşı, qonşu Avropa ölkələri ilə dənisişlər aparmış, saziş girməye başlıyır. Bu da ərəb İspaniyası ilə Avro-

¹ H.I.O. Krajkovski. Arapça kultura İspanii, M.-L., 1937, soh. 6.

² R.A. Nicholson. A literary history of the Arabs, London, 1923, soh. 408.

³ M. Abd. əl-Fətih. "Təqrib əl-İslam", Mədrəsə, 1933, 65 səh.

⁴ X. A. İlabb. Arapçada əl-İslam, M., 1960, soh. 75.

⁵ İslam ansiyopisi, İstanbul, 1945, soh. 272.